

çətin vəziyyətdən qurtamaq üçün yeni ideyalar irəli sürür, ictimai şüura təsir etmək üçün vasitələr arayırıd.

O dövrün mətbuatında Azərbaycanın problemləri haqqında çox söz deyilib və yazılıb. Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalının səhifələrində **vətən**, **dil**, **millət** məsələsini xüsusi qabartmış, "Azərbaycan" məqaləsində azərbaycanlılıq ideyasının bayannaməsini vermişdir:

"Bəzi vaxt otururam və papagımı qarşıma qoyub fikrə gedirəm, ... özümdən soruşuram ki:

- Mənim anam kimdir?
- Öz-özümə də cavab verirəm ki:
- Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.
- Dilim nə dilidir?
- Azərbaycan dilidir.
- Yəni Vətənim haradır?
- Azərbaycan vilayətidir
- Haradır Azərbaycan?

Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən. Qalan hissəsi də Gilandan tutub, Qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir". (1)

Cəlil Məmmədquluzadə xalq üçün vətən, millət üçün ana dilinin, dinin, mədəniyyətin icat yolu olduğunu gözəl anlayırdı. **Vətən**, **millət** və **dil** məsəlesi Cəlil Məmmədquluzadə yaradıcılığının əsas sütunlarındır. Ədib bu fikirdə idi ki, "dünya və aləm dəyişdi, mənələr özgə tədbir əzx elədi. Yəni, o şeylər ki, əsl mənələrini itirmişdi, qayıdır əslini tapdı, ... hamı buna qadir oldu ki, **Vətən**, **vətən**, **vətən**, **dil**, **dil**, **dil**, **millət**, **millət**, **millət**! Dəxi bu dairədən kənar bəni- noī-bəşər üçün özgə icat yolu yoxdur". (2)

O dövr Azərbaycan ziyalılarının çoxu, o cümlədən Ə. Hüseynzadə, Əhməd Ağaoğlu, A. Ziyadxanlı, Ə. Topçubaşov, Ə. Haqverdiyev, M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, və başqaların Azərbaycan, azərbaycanlılıq ideallarının reallaşması üçün var qüvvəsi ilə çalışırdılar.

Məhəmməd Əmin Rəsulzadə ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının tam olası quran, sonralar ömür yolu, həyati zəngin və keşməkəli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz liderlərindəndir. Hələ əlinə yenice qələm alan M.Ə. Rəsulzadə "Şərqi- Rus" qəzetiñin səhifələrində öz həmvətənlərini elmə, maarifə səsləyirdi. Ədibin "Müxəmməs" adlı ilk əsəri də "Şərqi- Rus" qəzetiñde çap olunmuşdur. Bununla yanaşı "Füyuzat", həmçinin "İşad", "Tərəqqi" qəzetiñde müxtəlif mövzulu yazıların müəllifidir. Azərbaycan Xalq Cümhuriyyəti qurulmadan xeyli əvvəl məskurə ustadımız Məhəmməd Əmin Rəsulzadə çalışdığı mətbü orqanlarda Azərbaycan və azərbaycanlılıq qayəsini yayır, vətənini həm xalqa, həm də dünyaya tanıtındırırdı. Bu o zamanlar idi ki, hətta xalqın özüne milli kimliyini, dünyaya isə Azərbaycan adlı məməkətin mövcudluğunu isbat etmək gərək idi. Peşəkar jurnalist Məhəmməd Əmin Rəsulzadənin kəsərlı publisistikasının əsas ideyası olan azərbaycanlılıq bir çox məqalələrinin baş mövzusunu təşkil edir.

1909-cu ildə "Tərəqqi" qəzetiñde Məhəmməd Əminin dərc etdirdiyi «Qəribə bir baykov» məqaləsindəki: "Millətçilik! İnsan-insanlar əvəzinə utanıbor, xəcalet çəkiyor"(3)- sözləri humanizmin bəşəri ideyaların ənə çəkilməsinə parlaq misaldır.

1911-ci ildə İstanbulda "Türk yurdı" jurnalında dərc etdirdiyi "Iran türkləri" adlı silsilə məqalələrində M.Ə.Rəsulzadə Türkiyədə ilk dəfə olaraq İrandakı azəri türkləri haqqında geniş məlumat verir. Burada azəri türklərinin yaxın keçmiş, ictimai-siyasi və iqtisadi vəziyyəti, mədəniyyəti və ədəbiyyatından geniş bir şəkildə bəhs olunur. M.Ə.Rəsulzadə bu məqalələri 1908-1910-cu illərdə İranda iştirakçı olduğu hadisələr, müşahidə və təessüratları əsasında qələmə almışdır. Ustad yazırı ki, Iran türkləri və Iran türklüyü deyildiyi zaman xatira

Nuray VƏLİYEVA

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ PUBLİSİSTİKASINDA AZƏRBAYCAN MÖVZUSU

РЕЗЮМЕ

Основатель, идеолог и лидер национального движения Мамеда Эмина Расулзаде Азербайджана в своей раскрывает суть концепции азербайджанства. В работе использовано его статьи из газет и журнала «Шарки- Рус», «Терегги», «Дирилию», «Ачыг соз» и т.г.

Ключевые слова: Азербайджанства, национальной идеологии, родиной, языком, национальность, публистика, независимости

SUMMARY

The founder, the ideologist and the leader of the national movement of Mohammad Amin Rasulzade of Azerbaijan in the opens an essence of the concept of Azerbaijan. In work his articles from newspapers and "Sharke- Rus" magazine, "Tereggii", "Dirilik", "Achyg soz" and others are used.

Key words: Azerbaijanism, national ideology, native land, language, nation, publicity, independence

XX əsrin əvvəllərindən başlayaraq müstəmləkə əsərətində yaşayan xalqlar öz taleyini daha çox düşünməyə, milli kimliyini müəyyənləşdirməyə, öz istək və arzuları uğrunda daha ciddi və ardıcıl mübarizə aparmaya səy göstəridilər. Mütərəqqi ziyalılar vətoni, xalqı, milləti

Azərbaycan gəlir. İran türkləri başlıca olaraq Azərbaycanda yaşayır. İran Azərbaycanı İranın şimalında yerləşir və İranda mövcud səkkiz əyalətin ən mühümüdür. O zaman 10 milyonluq İran əhalisinin əzi 3 milyon nəfərinin türk olduğunu yazan M.Ə.Rəsulzadə, onların İran həyatında çox fəal olduqlarını vurgulayıb: “Beş yüz sənədən bəri İranda hökmərən olan padşahlar hər türk irindən gəldilər... İranda yaşayan türk qəbilələri (Şahsevən, Qaşqai, Tükəmən...i.a.) İran dövlətinin təbii əsgərləridir”.(4) “Nəsəreddin şah zamanında həqiqətən yalnız kağız üzərində mövcud olan yüz min nizam əskərindən 33 mini yalnız Azərbaycandan əxz edilər id... Zabitlərin çoxu turkdür...”.(5)

Daha sonra ustاد yazar ki, Azərbaycanın mərkəz vilayəti olan Təbriz İranın ikinci paytaxtı kimi qəbul edilir və Tehrandan sonra şahlar məməkətinin ən mühüm şəhəridir. “Təbriz İran inqilabının atası bir mənbəyi id. Azəri türklərdən təşəkkül edən hərriyyət mətacihadlıları bütün İran zülmətpəsəndən qarşı mərdana köks gərmiş, dayanmışdır. İranın ənvar və niyazisi Səttar Xan ilə Bağır Xanın komandası altında Təbrizin on bir aylıq bir mühasirəyə qarşı göstərdiyi qəhrəmanlıqların öylə şanlı səhifələri vardır ki, bu bahadır türklərin iranlılar arasında “Övladi-qayuri Azərbaycan” – deməyə təməyyüz etmələri pək haqlıdır”.(6)

M.Ə.Rəsulzadə 1910-cu ildə İranda yaradılan Avropa tipli ilk iki partyanın aparıcı qüvvələrinin də azəri türkləri olduğunu, hətta İranda ilk modern qəzeti də azərbaycanlıların yaratdığını qurur hissələ qələmə alır. Lakin təəssüflə bir məsələni də vurgulayıb: "...türk inqilabçıları, türk məbusları, türk əncümənleri dediyimizdə, bunların məhz türklük naminə hərəkət etdikləri düşünülməsin. İran türk məşrutiyətpərvərələri türklüklerini düşünmədilər, bütün fədakarlığı ancaq iranlılıq və vətənin müştərək naminə icra etmişlərdir”.(7) O da diqqətə çatdırılır ki, azərbaycanlılar İranın rəsmi məzəhəbi olan şəliyə tabedirlər. Şəlik İran türklərinin o qədər farqlaşdırılmışdır ki, onlar özlərini türkləşmiş fars, yəni əslən iranlı kimi qəbul edirlər.

Qeyd etdi ki, “Iran türkləri”ni qələmə almaqdə məqsəd İranda tarixi torpaqlarında yaşayan azəri türklərini, buranın Azərbaycanın bir parçası olduğunu dünyaya tanıtmaq idi. Nə yaxşı ki, o zamanlar təkcə İranda yox, Qafqazda da azərilərin mövcudluğundan hətta qardaş Osmanlıda belə çox adam xəbərsizmiş”.(8) M.Ə.Rəsulzadə yazar ki, bir-iki il əvvəl istefada olan İstanbullu bir paşağa özünü azərbaycanlı bir türk kimi təqdim edərkən, möhtərəm paşa həsrətləri: “İmperatorluq xaricində də əcəba türk varmıdır?” – deyə soraraq, onu çox təəccübəldirib...

1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əlabbas Müznibin (1882-1938) redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan “Diriliyin” birinci nömrəsi çapdan çıxdı. M.Ə.Rəsulzadənin “Dirilik nədir?” adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. Məqalədə böyük ədib bizdə və avropalılarda diriliyin mahiyyətini açır və dirilik nədir? sualına cavab axtarır. “Nəzərə bir az qarib gəlsə də, demək istəyirəm ki, dirilik dünənyanı sevməktən ibarətdir. Mənəyi xassı işə dünyapərəstlikdir.

Diriliklərin ən qiymətli də milli dirilikdir...

Dirilik nədir?

Filosoflar və sufişlər nə deyirlərsə desinlər: dirilik dünənyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir”(9).

M.Ə.Rəsulzadə 1914-1915-ci illərdə Bakıda “Dirilik” jurnalında dərc etdiyi “Milli dirilik” adlı digər silsilə məqalələrində yazar ki, nə qədər ali təhsil görmüş, mədəni həyat və mədəni məməkətlər görmüş adamlarımızdan “hansi millətdənsiniz” – deyə soruşsanız, “müsəlmanam” – deyə cavab verər. Ustad daha sonra yazar: “Müsəlmanlığın ibtidai təsirindən gələrək biz özümüzü müsəlman adlandırdığımızdan əsl milliyyətimizin ünvanını təşkil edən türkliyə əhəmiyyət verməmiş, həman “müsəlman” adına qənaət eləmiş idik. Hələ də etməkdəyiz. Hələ bu qənaətlə də qalmamışq, başqları bizi “tatar” və “persiyan” demişlər, ona da etiraz etməmişik”.(10)

M.Ə.Rəsulzadə qeyd edir ki, bütün bunlar özümlü lazımı qədər tanımamaqdan irələ gəlir. Aramızda hələ bir çoxları var ki, türklüklerinə şübhə etmədəirlər. Türk gəncliyi dərk etməli və düşünməlidir ki, bu gün türk milləti böyük bir tarixə malik olduğu halda tarixsiz yaşayır. Türk tarixi tarixlərinə az tədqiq olunmuşu, az öyrənilib yazılmışdır. Tarix yazarları isə türklərə məglub olan millətlərdən olduqları üçün bu işə qərəzli yanaşmışlar.

M.Ə. Rəsulzadənin publisistikasının 1915-1916-ci illəri “İqbali”, “Yeni İqbali”, “Açıq söz” qəzetləri “Qurtuluş” məcmuəsində dərc edilmiş məqalələri təşkil edir. 1915-ci il “Qurtuluş” məcmuəsinin, 1 oktyabr sayında dərc olunan “Qurtuluş” məqaləsində M.Ə. Rəsulzadə “Ərkənəqon”dakı türkərin “pürtəcə” boz qurd tərəfindən qurtarılmasından, ətumurlikdə böyük türk millətinin yaranmasından bəhs edir. “Zananıñız milliyyət əsrider. Milli bir ruh və məslək sahibi olan gənc cəhalətdə və qoşlətdə yaşayan millətimizin xilaskar qurdudur. Yenice təsis olunan “Qurtuluş” doğma türkçəsi ilə sevdiyi türk dilinə və türk elinə xidmət qəsdiə müasir bir qurd xidməti görəcək bununla bir azca xidmət edə bilərsə, əlbətə iftixar edə bilər”(11)

M.Ə. Rəsulzadənin 1915-ci il “Açıq söz” qəzetiində dərc olunmuş “Tutacağımız yol” məqaləsi ilə qəzetiñ əsas amalının türklaşmak, İslamlasmaq və müsəlmanlaşmak olduğunu zikr etmişdir “Demək ki, sağlam, mətin və oyanıq məfkuralı bir milliyyət vücuđuna çalışmaq istəsək ki, zaman bunu iqtiza (tələb) ediyor- mütləqa üç əsasa sarılmalıdır:

Türklaşmak, İslamlasmaq və müsəlmanlaşmak”(12)

“Dilcə biz türküz, türklik milliyyətimizdir. Binaəniley həstəqil türk ədəbiyyatı, türk sənəti, türk tarixi və türk mədəniyyətinə malikliyyətimiz məqsədimizdir. Parlaq bir türk mədəniyyəti isə ən müqəddəs qayeyi- amalımız, işqli yıldızımızdır.

Dince müsəlmanınız. Hər bir din öz mütədəyyinləri arasında məxsusi bir təməddün (mədəniyyət) vücuđa gətirmişdir ki, bu təməddün də bir beynəlmilliyyət səbəbi təşkil edir. Müsəlman olduğumuz üçün biz türklər beynəlmilliyyəti- İslamiyyətə daxiliz”(13) - deyən M.Ə. Rəsulzadə hər bir millətin azad yaşayıb, tərəqqisi üçün dil, din və zaman kimi üç əsasa istinad etmək məcburiyyətində olduğunu aydın şəkildə şərh edir.

1916-ci il 9 oktyabrında “Açıq söz” qəzetiñ bir illik davamı münasibətilə dərc olunan “Getdigimiz yol” məqaləsi qəzetiñ bir il öncəki sayında çıxan “Tutacağımız yol” məqaləsinin bir növ davamı kimi səslənir. “Açıq söz” qəzetiñ tutacağının yolunun istiqamətini göstərmək üçün üç nöqtə bəlli olsa da məqalədə bu maddələrin təhlilinə müsəlmanlaşmadan başlanır: “Müsəlmanlaşmak- iştə bütün millətləri səlah və nicat yoluna çıxaran böyük vasitə. Müsəlmanlaşməyən, yəni zaman və əsrindəki maddi və mənəvi vasiteyi- mədəniyyətə ilə silahlənmayan bir camiyyət gərək qan,irq və dilcə birləşmiş milliyyət və ya din, ruh və vicdancə tanınmış, beynəlmilliyyət olsun- mülməkən degil. Müdhəş və qanlı bir rəzməgah təşkil edən bu dünyada kəndi bənliği, əz mənəvi ruhu və təbii qəlbə ilə yaşayamaz. Dünyanın həyatından, bu həyatın ən böyük feyz və nemətini təşkil edən istiqlaldan, mədəni iqtidar və hərriyyətdən məhrum olub qalar”(14) - deyən müəllif Qafqaziyadakı qonşularımızla müqayisə də mədəniyyət etibarı ilə geridə olmadığımızı görürdü.

“Əvət, ətrafımızdakı millətlərdə gördüğümüz parlaqlıq, bilgi, bacarıq və zindəlik (saqlamlıq, dirilik) və calaklıq mədəniyyətdən ziyadə müsəlmanlıqdır”(15) - deyən M.Ə.Rəsulzadə müsəlmanlaşmak şularının iki cür anlamı olduğunu nəzərə çatdırır. “Müsəlmanlaşmak şularının iki dörtlü anlamaq mümkündür və iki dörtlü anlayınlar da vardır. Bu anlayışlardan birisi sözün doğru və təfsirindən çıxan manadır. Bu manaya görə müsəlmanlaşmak məlum bir keçmişə xüsusü bir mövcudiyətə malik ikən bu xüsusiyəti saxlamaqla bərabər müasir olmaq, yəni əsrəki alat və ədəvəti qəbul etməkdir. İkinci anlayışa görə isə müsəlmanlaşmak keçmişə, ayrı bir mövcudiyətdəki xüsusiyətə beş qəpik əhəmiyyət verməyib tamamilə fəna filəsər olmaq və bilaşərt və qeyd Avropa mədəniyyəti denilən “sivil” qarışıb qaynamadandan, yalnız surətən degil, seyrətən dəxi təbqilibi- mahiyyət etməkdən ibarətdir”(16) - yazmaqla M.Ə. Rəsulzadə bildirir ki,

müasirleşmənin bu iki dörtlü anlayışı dünyada iki növ siyasetə əsas təşkil etmişdir: demokratizm, imperializm.

Qafqasiya türk mətbuatında ilk dəfə olaraq Əli bəy Hüseynzadə tərəfindən bəyan edilərək “Həyat” qəzeti ilə “Füyuzat” məcmuəsində “türk qanlı, islam imanlı, firəng qiyaflı olalım” fikri “Türkləşmək, islamlışmaq və müasirleşmək” düsturu ilə “Açıq söz” qəzetiinin əsas yolu olmuş, belə bir qəlb və sarsılmaz imanla yollarına davam etmişlər.

M.Ə.Rəsulzadə Azərbaycanın mətbuatı tarixində siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biridir. Onun 1903-20-ci illərdə təkcə Azərbaycanın dövrü mətbuatında 1200-dən artıq müxtəlif janrıları dərc olunmuşdur. O, ədəbi-publisistik fəaliyyətini siyasi mühacirət illərində da davam etdirmiş, Azərbaycan xalqının tarixi və ədəbiyyatı ilə bağlı çoxsaylı məqalələr dərc etdirmişdir. Bu dovrda “Yeni Qafqasya” (1923), “Azəri Türk” (1928), “Odlu yurd” (1929), “Qurtuluş” (1934), “Azərbaycan” (1952) jurnallarını, “İstiqlal” (1932) qəzetini nəşr etdirmiştir.

M.Ə.Rəsulzadə ömrünün sonundak öz məsləkina, ali məqsədina, məfkurəsinə sadıq qalmış, Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsinə davam etdirmiştir. O, xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermişdir.

ƏDƏBİYYAT

1. www.azertac.az
2. www.azpress.az
3. Məmmədquluzadə C. əsərləri III cild (felyetonlar və məqalələr “Azərbaycan” məqaləsi). Bakı, “Öndər” nəşriyyatı, 2004
4. Məhəmməd Əmin Rəsulzadə əsərləri II cild Bakı “Təhsil” 2014
5. Məhəmməd Əmin Rəsulzadə əsərləri III cild Bakı “Təhsil” 2014

Elmi rəhbər: Dos. Mehdiyev M.